



Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-59/2019

07.01.2019

ALİ MƏHKƏMƏ

**Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsi
Mülki Kollegiyasının
Q Ə R A R İ**

İş № 2(102)-59/2019

07 yanvar 2019-cu il

Bakı şəhəri

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşənə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi,

İddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə,

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının cavabdehlər Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.07.2018-ci il tarixli 2(103)-875/2018 nömrəli qərarından iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankı və vəkil X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq,

MÜƏYYƏN ETDİ:

İddiaçı Bank, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh MMC arasında 21.01.2013-cü il tarixdə bağlanmış 170/00/2576/13 №-li "Kredit müqaviləsi" əsasında yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 46.927,48 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 1.030,39 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 146 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim N.Misirzadə) 2(011)-3713/2015 sayılı 14.12.2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3160/2016 sayılı 11.04.2016-cı il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 birgə verdikləri apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3713/2015 sayılı 14.12.2015-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3949/2016 sayılı 06.09.2016-cı il tarixli qərarı ilə cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3160/2016 sayılı 11.04.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Cavabdeh2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3713/2015 sayılı 14.12.2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək ona aid hissədə

qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Bakı Apellyasiya Məhkəməsinin (hakimlər M.Məmmədov, X.Sarıyev, E.Nagiyeva) 2(103)-875/2018 sayılı 04.05.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2015-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan və Cavabdeh2 aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının cavabdehlər Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə" iddiası Cavabdeh2 aid hissədə təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, H.Həmidov, E.Nagiyeva) 2(103)-875/2018 sayılı, 23.07.2018-ci il tarixli qərarı ilə ləğv prosesində olan KB "xxxx" QSC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

Ləğv prosesində olan KB "xxxx" QSC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və vəkil Məmmədov Azər Məhəbbət oğlu tərəfindən iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.07.2018-ci il tarixli qərarından kassasiya şikayəti verilmişdir.

KASSASIYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi qərarı qəbul edərkən kassasiya şikayətinə əlavə edilmiş qoşma sənədlərini tam araşdırmamışdır. Verilmiş kassasiya şikayətinə əlavə edilmiş vəkalətnamədə Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin korporativ hüquq şöbəsinin müdiri Həmidə Quliyevanın Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 74-cü maddəsinə əsasən, bütün məhkəmə aktlarından şikayət vermək və şikayətlər imzalamaq səlahiyyətlərinin olması xüsusilə qeyd edilmişdir, Ləğv prosesində olan QSC "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun adından göndərilmiş bütün ərizələr Hüquq departamentinin Korporativ hüquq şöbəsinin müdiri Həmidə Quliyeva tərəfindən imzalanmaqla məhkəmə icraatında qəbul edilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, QSC "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmasa belə, vəkil X tərəfindən imzalanması və vəkil orderinin kassasiya şikayətinə əlavə edilməsi həmin kassasiya şikayətinin qəbul edilməsi üçün kifayətdir. Bunları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.07.2018-ci il tarixli 2(103)-875/2018 sayılı qərarının ləğv edilərək kassasiya şikayətinin qəbul edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur.

PROSESSUAL MƏSƏLƏLƏR

İddiaçının vəkili X kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.

Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

HÜQUQİ MƏSƏLƏLƏR

Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosesual hüquq normalarının düzgün tətbiqini yoxlayır.

Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 23.07.2018-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 04.05.2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətini geri

qaytarmaqda haqlı olmuş, prosesual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

Azərbaycan Respublikası MPM-in 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda işə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur.

MPM-nin 74-cü maddəsinin tələbinə görə məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümyəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

Lakin Fondun Korporativ hüquq departamentinin hüquq şöbəsinin müdirinin həmin Fondun adından kassasiya şikayətini imzalamaq səlahiyyətinin olması barədə etibarnamə iş materiallarında mövcud olmamışdır.

Kassasiya şikayətinə qoşmada kassasiya şikayətinə Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin korporativ hüquq şöbəsinin müdiri X2nin vəkalətnaməsinin əlavə edildiyi qeyd edilsə də, iş materiallarında olan 13.07.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına QSC "Bank Standar" KB-dan daxil olmuş kassasiya şikayətinin qoşmasında vəkalətnamənin surəti göstərilərsə də, zərf açıldıqda həmin vəkalətnamə aşkar edilməmişdir.

Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişiklik edilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankının kassasiya şikayəti təmin edilməsin.

İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.07.2018-ci il tarixli 2(103)-875/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.